

“Nağdsız ödənişlər sahəsində elan edilmiş nominasiya və müsabiqə qaliblərinin müəyyən edilməsi üzrə Münsiflər Heyəti” iclasının 28 fevral 2020-ci il tarixli protokolu ilə təsdiq edilmişdir.

2020-ci il üzrə nominasiyaların şərtləri və bu nominasiyalar üzrə qalib bankların müəyyən edilməsi mərhələləri

I. “Ödəniş kartları ilə nağdsız ödənişlər üzrə lider bank” nominasiyası

I mərhələ:

- Mükafatlandırma dövründə banklar tərəfindən emissiya olunmuş kartlar vasitəsi ilə aparılan ölkədaxili əməliyyatların ümumi sayı müəyyən edilir;
- Banklar üzrə ödəniş kartları ilə aparılan ölkədaxili əməliyyatların sayında nağdsız ödənişlərin payı faiz nisbətində müəyyən edilir.

II mərhələ:

- Ödəniş kartları ilə aparılan ölkədaxili əməliyyatların sayında nağdsız ödənişlərinin payı daha yüksək olan 5 bank seçilir.

III mərhələ:

- Seçilmiş banklar arasından ödəniş kartları ilə aparılan ölkədaxili nağdsız ödənişlərinin sayı daha yüksək olan bank qalib seçilir.

II. “İnternet bankçılıq xidməti üzrə lider bank” nominasiyası

I mərhələ:

- Mükafatlandırma dövründə bank müştərilərinin cari hesablarından internet bankçılıq xidməti vasitəsilə aparılan köçürmələrin ümumi sayı müəyyən edilir;

- Cari hesablardan aparılan köçürmələrin ümumi sayında internet bankçılıq xidməti vasitəsilə köçürmələrin payı faiz nisbətində müəyyən edilir.

II mərhələ:

- Cari hesablardan aparılan köçürmələrin ümumi sayında internet bankçılıq xidməti vasitəsilə köçürmələrinin payı yüksək olan 5 bank seçilir.

III mərhələ:

- Seçilmiş banklar arasından bir cari hesab üzrə internet bankçılıq xidməti vasitəsilə köçürmələrinin orta sayı daha yüksək olan bank qalib seçilir.

III. "Mobil bankçılıq xidməti üzrə lider bank" nominasiyası

I mərhələ:

- Mükafatlandırma dövründə bank müştərilərinin cari hesablarından mobil bankçılıq xidməti vasitəsilə aparılan köçürmələrin ümumi sayı müəyyən edilir;
- Cari hesablardan aparılan köçürmələrin ümumi sayında mobil bankçılıq xidməti vasitəsilə köçürmələrin payı faiz nisbətində müəyyən edilir.

II mərhələ:

- Cari hesablardan aparılan köçürmələrin ümumi sayında mobil bankçılıq xidməti vasitəsilə köçürmələrinin payı yüksək olan 5 bank seçilir.

III mərhələ:

- Seçilmiş banklar arasından bir cari hesab üzrə mobil bankçılıq xidməti vasitəsilə köçürmələrinin orta sayı daha yüksək olan bank qalib seçilir.

IV. "Təmassız ödənişlər üzrə lider bank" nominasiyası

I mərhələ:

- Mükafatlandırma dövründə banklar üzrə təmassız ödəniş kartlarının sayı və bu kartlarla POS-terminallar vasitəsilə aparılan ölkədaxili təmassız ödənişlərin sayı müəyyən edilir.

II mərhələ:

- Banklar arasından təmassız ödəniş kartları ilə POS-terminal vasitəsilə aparılan ölkədaxili təmassız ödənişlərinin say göstəricisi daha yüksək olan 5 bank seçilir.

III mərhələ:

- Seçilmiş banklar arasından bir təmassız ödəniş kartı üzrə POS-terminal vasitəsilə aparılan ölkədaxili təmassız ödənişlərinin orta sayı üzrə daha yüksək göstəriciyə malik olan bank qalib seçilir.

V. “Təmassız POS-terminal infrastrukturunu üzrə lider bank” nominasiyası

I mərhələ:

- Mükafatlandırma dövründə banklar üzrə təmassız ödənişləri qəbul edən POS-terminalların sayı və bu terminallar vasitəsilə aparılan ölkədaxili təmassız ödənişlərin sayı müəyyən edilir.

II mərhələ:

- Banklar arasından təmassız ödənişləri qəbul edən POS-terminalların say göstəricisi daha yüksək olan 5 bank seçilir.

III mərhələ:

- Seçilmiş banklar arasından təmassız ödənişləri qəbul edən bir POS-terminal vasitəsilə aparılan ölkədaxili təmassız ödənişlərinin orta sayı üzrə daha yüksək göstəriciyə malik olan bank qalib seçilir.

Nominasiya seçimləri üzrə məlumat mənbəyi:

Nominasiyalar üzrə seçim banklar tərəfindən Mərkəzi Banka aylıq əsasda təqdim edilmiş statistik hesabat əsasında həyata keçirilir.